

XX əsr aşiq sənətində aşiq Nabatın rolü**Tahira Bagirova**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: tahira.bagirova26@gmail.com

Annotasiya. Məqalədə Azərbaycan aşıqlarının zəngin dastan repertuarı, yüz illər boyunca yaratdıqları poetik söz sərvəti, o cümlədən də aşiq şeirinin biçim və çeşid zənginliyi, bu istiqamətə xüsusi diqqət yetirilməsindən, xüsusilə də Aşıq Nabatın yaradıcılığından söz açılır. XX əsrin ilk onilliklərindən bu sənət, elmi fəaliyyətin bir növü kimi diqqət mərkəzinə gətirilir. Bu aşıqların içində qadınların da rolü az deyil.

Açar sözlər: aşiq sənəti, şəcərə anlayışı, aşiq Nabat

Məqalə tarixçəsi: göndərilib – 07.11.2022; qəbul edilib – 21.11.2022

The role of ashig Nabat in the art of ashug of the XX century**Tahira Bagirova**

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: tahira.bagirova26@gmail.com

Abstract. Azerbaycani ashugs have a rich repertoire of epics. The poetic vocabulary they have created for hundreds of years instills special attention in this direction. From the first decades of the twentieth century, this art has been in the spotlight as a form of scientific activity. The role of women in these lovers is not small. In Ashig Nabat's poems, love of country and longing for the homeland prevail. The poet received the yeast of his inspiration only from the rocks, stones, fertile fields and flood waters of the Motherland.

Keywords: ashug art, genealogical concept, ashug Nabat

Article history: received – 07.11.2022; accepted – 21.11.2022

Giriş / Introduction

Azərbaycan aşıqlarının zəngin dastan repertuarı, yüz illər boyunca yaratdıqları poetik söz sərvəti, o cümlədən də aşiq şeirinin biçim və çeşid zənginliyi bu istiqamətə xüsusi diqqət yetirilməsini aşılıyor. XX əsrin ilk onilliklərindən bu sənət elmi fəaliyyətin bir növü kimi diqqət mərkəzinə gətirilir. Bu aşıqların içində qadınların da rolü az deyil. Aşıq Nabatın şeirlərində yurd sevgisi, vətən həsrəti hissələr daha çox üstünlük təşkil edir. Buna səbəb onun gənclik illərində doğduğu Şərur torpağından ayrı düşməsi idi.

Əsas hissə / Main Part

Aşıq Nabat 1914-cü ildə Şərur bölgəsinin Pərçə kəndində anadan olmuşdur. Anasını vaxtsız itirən aşiq, atasının və qardaşının himayəsində böyümüşdür. Gənclik illərində sevdiyi insanla ailə quraraq Dərələyəz elində yaşayan Nabatın həyat yoldaşı çox keçmir ki, ermənilər tərəfindən bir hücum nöticəsində öldürülür. Bu hadisədən təsirlənən Nabat ilk dəfə şeir yazmağa, söz söyleməyə başlıyır:

*Bilirsənmi, ay Ələyəz dağları,
Gəncliyimi səndə qoyub gəlmışəm.
Əllərim xinalı, gözlərim yaşlı
İlk eşqimi səndə qoyub gəlmışəm.*

İyirmi yaşında dul qalan Nabat 1934-cü ildə Bərdə rayonuna qaydırıv və orada məlahətli səsi ilə hər kəsin diqqətini cəlb edərək məclislərə gedir, şeirlər oxuyur. Burada məclisdə oxuduğu zaman Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olur, onunla birlikdə el məclislərində iştirak edərək saz-söz sənətinin sırlarına dərindən yiyələnir. Ustad aşiqdan bir neçə xalq dastanı “Ali xan və Pəri xanım”, “Abbas və Gülgəz”, “Lətif şah”, “Aşıq Qərib”, “Leyli və Məcnun” dastanlarını öyrənir. Üç ildən sonra Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçərək, Borsulu Məzahirin aşıqlar dəstəsinə qoşulur. 1938-ci ildə Aşıqların XI qurultayına nümayəndə seçilir və beləliklə, getdikcə ustad bir aşiq kimi tanınmağa başlıyır.

1940-ci ilin may ayında Moskvada keçirilən tədbirdə Azərbaycanın ədəbiyyat və incəsənat xadimlərindən – Aşıq Ələsgər Rzayev, Aşıq Teymur Hüseynov və Aşıq Nabat da var idi. Aşıq Nabat o günü belə xatırlayıv: “Şair Səməd Vurğun yanımıza gəldi, repertuarımızla maraqlandı. Sonra mənə 3 bəndli bir qoşma yazüb verdi və dedi: “Aşıq Nabat bax xoşuna gəlsə, bu “Danışaq” qoşmasını Moskvada, Kremlin səhnəsində oxuyarsan”. “Danışaq” şeirinə nəzər salaq:

*Aşıq, bağrina bas sədəfli sazi,
Min cavablı bir sualdan danışaq.
Meydan quraq, söhbət açaq, saz tutaq
Gül yanaqdan qoşa xaldan danışaq.
Qoy söz alım bir günahsız dodaqdan,
Düşmən baxıb həsəd çəksin uzaqdan.
Yar bəzənib çıxan zaman otaqdan,
Başındakı tırmə şaldan danışaq.
Vurğun deyar: bir dərd bilən yar olsun,
Zülfü bulud, ağ sinəsi qar olsun,
Yaxşı gündə, yaman gündə var olsun.
Qədirbilən əqli-haldan danışaq.*

Beləliklə, Aşıq Nabat 26 yaşında olarkən Xalq şairi Səməd Vurğunun “Danışaq” adlı qoşmasını ilk dəfə orada oxuyur. Bu səsin sorağı Kremlin səhnəsindən Azərbaycanın sədlərini aşmış olur. Aşıq sənətinin çağdaş vəziyyətini, problemlərini elmi müstəvidə uğurla yaşıdan görkəmli alim, professor, Əməkdar elm xadimi, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı yazar: “Aşıq sənətinin bədii-estetik enerjisi, onun mövcudluq, irəliyə daşınma gücü, potensiyası bütünlükdə xalqın etnomədəni sisteminin ümumi məzmunundan gəlir. Əski zamanlardan bu yana sənətin gəldiyi yol öz tarixi missiyası ilə xalqın iç dünyasını, tarixi dönmələrini, istək və arzularını ifadəyə köklənmiş və zamanın keşməkeşlərini xalqla birgə addımlamışdır” [2, s.4].

Şeirlərində Vətən mövzusunu daha qabarıq və dolğun şəkildə əks olunmuş şair Budaq Təhməz aşığın keşməkeşli həyatını əks etdirən “Aşıq Nabat” adlı lirik-romantik poema yazaraq kitabının da tərtibatçısı olmuşdur. A.Nabat şəxsiyyətinə və yaradıcılığına olan sevgisini poetik bir dildə, dərin məhəbbətlə əks etdirmişdir. Şairin diqqətini çəkən məqam isə Aşıq Nabatın vətənpərvərlik şe-

irləri idi. "Aşıq Nabat təkcə ifaçı aşiq olmamış, eyni zamanda həm də yaradıcılıqla məşğul olmuşdur. Çox təessüflər olsun ki, aşığın şeirləri sağlığında toplanmamış və çap olunmamışdır. İlər keçidkən sonra Aşıq Nabatın 70 illiyi ərzəsində gözəl ziyanlı, qədirşünas insan olan AYB-nin üzvü, Məmməd Araz Mükafatı laureati, şair-publisist Budaq Təhməz aşığın olduğu yerləri el-el, oba-oba gəzərək, böyük çətinliklər bahasına olsa da, onun ırsinin çox kiçik bir hissəsini toplaya bilmüşdür" [4].

Aşıq Nabatın şeirlərində yurd sevgisi, vətən həsrətlə hissələr daha üstünlük təşkil edir. Bu da səbəbsiz deyil. Gənclik illərindən doğuldugu Şərur torpağından ayrı düşən bir aşiqdan bundan sajavı, daha nə gözləmək olar ki:

*Taleyin hökmüylə gələn qardaşlar,
İtmişəm, tapın əllərim mənim.
Çərxi-fələk saldı mani toruna,
Ağlamır, lal olub dillərim mənim.
"Yaxşıdır"
Qürbat eldə xan olunca,
Öz yerimdə qul yaxşıdır.*

Şair öz ilhamının mayasını yalnız və yalnız Vətən torpağının qayasından, daşından, bərəketli zəmisləndən, coşğun suyundan almışdır. Aşıq Nabat doğma elindən, obasından, Əyricə dağından, doğma Parçı kəndindən ayrılmاسının səbəblərini başqa bir qoşmasında poetik bir dillə belə mənalandırır.

*İki gözüm, "Oğlan qala", "Qız qala",
Mən sizdən xəbərsizdən ayrıldım.
Ay Əyricədağım, a doğma Parçım,
Mən sizdən xəbərsizsizdən ayrıldım.
Üç gözəlin timsalıdır Siyagut,
Arpa çayı, biri Sara, birintap?
Nuruyla bağlıdır qanlı hekayət,
Mən sizdən xəbərsizsizdən ayrıldım.
Nabat, yazda gəldim, dişdüm qısa mən
Qürbat eldə döndüm qərib quşa mən.
Qoymadılar gəzəm yarla qoşa mən,
Mən sizdən xəbərsizsizdən ayrıldım.*

Nabat sanki bu qoşması ilə nakam məhəbbətini əbədiləşdirir, ona bir söz abidəsi qoyur. O, doğma elində qala bilmir, çünkü qohum-əqrabası onun aşılıq etməsinə, el məclislərinə getməsinə imkan vermir. Aşıq Nabat məcburiyyət qarşısında qalıb 1934-cü ildə diyarı Qarabağa köçüb gəlir...

O, bir müddət görkəmli xanəndələrimizdən Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adığözəlov və tarzən Qurban Pirimovla bir yerdə müğənnilik edir.

"Aşıq sənətində yazıya almaya qədərki bütün dövrlərdə musiqini, şeiri, epik dastan yaradıcılığını, müxtəlif formalı xalq ədəbiyyatı nümunələrini yaddaşa həkk edib nəsil-nəsil yaşatmaq qanuna çevrildi. Bu, sənətin tələbindən doğan qanun idi. Çünkü aşiq məclis aparanda xalq qarşısında saatlarla, bəzən bir neçə gün çalıb oxumalı idi. Buna görə də istər-istəməz ifaçı aşiq ustadların yaratdığı yaxşı nə varsa əzərdən bilməlidir. Aşıqa bəzən məclislərdə bu və ya başqa şeiri, dastanı ifa etməyi sıfırı verirlər. Aşıq bu sıfırı yerinə yetirə bilməsə, bir daha məclis keçirə biləməz. Mükəmməl qabiliyyətə, gözəl səsə və mahir ifaçılıq məharətinə malik olan sinədəftər ifaçı aşıqlara da ustad aşiq deyirlər. Hətta xalq onları canlı kitab adlandırır. Bu "canlı kitablar" yüzlərlə

zəngin mündəricəli aşiq havalarını, çox mürəkkəb şəkilli aşiq şeirini, geniş məzmunlu dastanları, möhtəşəm "Koroğlu" eposunu bu günümüze qədər yaşadıb gətiriblər" [3, s.7].

Onun haqqında, ön sözün müəllifi və toplayanı filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı, redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı olan ilk dəfə "Aşıq Nabat" kitabı (2012) nəşr olunmuşdur ki, burada da aşığın tərcüməyi-hali, şeirləri və "Nabat və Musa" dastanı yer almışdır.

Kitabın girişində aşiq haqqında maraqlı qeydlər vardır. "Biz yazında Nabatın şeirlərini misal götirərək onu daha çox bütöv şəkildə verməyi məqsədə uyğun hesab edirik. Ondan ötrü ki, Nabatın şeirləri mətbuatda ilk dəfədir ki, geniş şəkildə işıq üzü görür. Nabatın yaradıcılığında Aşıq Bəstidə olduğu kimi, elə şeir nümunələrinə rast gəlirik ki, öz tipinə görə hansı şeir növünə daxil olduğunu çətin müəyyənləşdirmək olur. Lakin istər Bəstinin, istərsə də Nabatın qeyri-adi görünən bu səpkili şeirləri deyim tərzinə görə çox oynaq və ürəyə yatımlı olur" [1, s.15]. Bu səpkili şeirlərdən bir nümunə:

*Bilmirəm nəyə bənzədim,
Qəşəngşən, qəşəngşən, gözəl.
Oxşadıram, seçənmirəm,
Sən hansı çıçəksən, gözəl.
Yanaqların dağ lalası,
Qırırm saçlar qərənfildir.
Ceyran müşkün ondan alıb,
Gözlərin axar bulaq,
Dörd bir yanı dağ nanəsi,
Daşları boyun bağı,
Hər birin bir qızdan alıb.
Bulaqlar öz zümrümsəsin,
Mən deyirəm sazdan alıb.*

Nəticə / Conclusion

Ənənəvi bilik, təcrübə, mənali-yaşantılı informasiya və onun ifadəliliyinin şifahi təbiəti ancaq folklorun canlı ifası və bilavasitə qarvayıçı zamanı bütövlükdə və tam dəyərlə şəkildə aşkarlanır bilər. Məhz ənənəsi aşiq havalarının yaşadılması mətnlərin yığılib toplanması ilə bağlı deyil, şifahi yaşayan və ötürülen havaların sayı az-çox sabit olub, kollektiv yaddaşın imkanları ilə məhdudlaşır.

Irsi ötürülmənin ənənəvi mexanizmindən başqa, paralel olaraq, mədəniyyətin ötürülməsi, kanon əhəmiyyəti daşıyan bədii mətnin yazılıması və qorunması, həmçinin, onun ictimai təyinatı üsulları da formallaşır. Bu prosesə xidmət edən və ona təsir göstərən texniki vasitələr yaranıb, geniş yayılmaqla beraber, müxtəlif ictimai texnologiyalar da meydana galmışdır ki, bunlar da tədris, translyasiya və ictimailəşmə ilə bağlıdır. Eyni zamanda ictimai institutlar, müxtəlif səviyyəli təşkilatlar şəbəkəsi də təşkil olunur.

Beləliklə, Aşıq Nabatın ədəbi irsi ilə tanış olduqdan sonra belə qərara gəlirsən ki, onun yaradıcılığı xüsusi tədqiqata ehtiyac var.

Ədəbiyyat / References

1. Aşıq Nabat. "Əldə xına gözdə yaş". – Bakı: 2012. <https://strateq.az/edebiyyat/142575/s%C9%99urdan-baslanan-yol.html>, 15 Fevral, 2017.
2. Qasımlı, M., Allahmanlı, M. Aşıq şeirlərinin poetik biçimləri və çeşidləri. – Bakı: Elm və təhsil, 2018.
3. Namazov, Q. "Ustad aşıqlar..." – Bakı: 2015, 7 may.
4. Talıboğlu, Ə. "Şərurdan başlanan yol: Aşıq Nabat kimdir?"

Роль Ашуга Набат в ашугском творчестве XX века

Тахира Багирова

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: tahira.bagirova26@gmail.com

Резюме. В статье говорится о богатом дастанном репертуаре азербайджанских ашугов, о созданных ими в течение многих веков шедеврах словесного искусства. В этом направлении особое внимание уделено творчеству Ашуга Набат.

С первых десятилетий XX века этот вид искусства относится к одному из видов научной деятельности. Немалая роль среди ашугов принадлежит женщинам-ашугам.

Ключевые слова: ашугское искусство, понятие династии, Ашуг